

MƏTBUAT ALƏMİNİN ZABİTİ

Jurnalistikaya maraq onda hələ uşaq yaşlarından yaranmışdı. Zabitdə bu marağı atası Cəmsid müəllim öyətmişdi. İxtisasca müəllim olan, maarif sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar müəllim”, “SSRİ maarif əlaçısı” fəxri adlarına layiq görülən Cəmsid Xəlilov Qərbi Azərbaycanda bir sıra məsul vəzifələrdə çalışanda da; müəllim, məktəb direktoru kimi təhsil sisteminə fəaliyyət göstərəndə də mətbuatdan ayrılmamış, həm də uzun illər surf mətbuat sahəsində çalışmışdı. Dövrünün ən nüfuzlu mətbuat xadimlərindən biri kimi Ermənistan KP MK-nın orqanı olan “Sovet Ermənistanı” qəzetinin xüsusi müxbiri, Basarkeçər rayon Partiya Komitəsinin orqanı olan “Bolluq uğrunda” qəzetinin redaktor müavini, nəhayət Politeknik institutunun filialında (indiki Azərbaycan Texnologiya Universitetində) “Texnoloq” qəzetinin yaradıcısı olan Cəmsid müəllim Həsən bəy Zərdabi, “Qızıl qələm” media mükafatları laureatı, Azərbaycan Yazıçılar və SSRİ Jurnalistlər Birliyinin üzvü idi.



Atasının müxbirlik fəaliyyəti və ümumiyyətlə fəal həyat mövqeyi (Cəmsid müəllim harada işləyir işləsin özünün haqsevərliyi, prinsipliliyi, nöqsanlara qarşı barışmazlığı ilə fərqlənirdi) Zabitin gələcək həyat yolunu işıqlandıran mayak olmuşdur. Beləliklə, Zabit kiçik yaşlarından ətraf aləmlə, cəmiyyət həyatı ilə maraqlanır, onu əhatə edən mühitdə cərəyan edən hadisələrə biganə qala bilmirdi. Xəlilov Zabit Cəmsid oğlu 30 mart 1959-cu ildə Göyçə gölünün nəğməli sahillərində Basarkeçər rayonunun Kiçik Məzrə kəndində dünyaya göz açmış, məktəb illərində aşiq poeziyasına, dahi el sənətkarı Aşıq Ələsgərin, Aşıq Alının yaradıcılığına böyük maraq göstərmiş, xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini öyrənmiş, Göyçənin atlas geyimli dağları, düzləri, qayaları, şərbət bulaqları, çöllərin ətri, tərəvəti, gözəlliyi onun diqqətini cəlb etmişdir.

Yeni nəşr olunan roman, povest və hekayələr orta məktəbdə təhsil aldığı illərdə heç vaxt Zabitin əlindən düşməzdi. Yeni kitabları o, əl-əl gəzər, tapar, xəyalında hər vaxt oxuduğu əsərlərin qəhrəmanları canlanar, humanitar elmlərə sonsuz maraq göstərirdi. 1969-cu ildən “Azərbaycan pioniəri”, “Azərbaycan gəncləri” qəzetlərində ilk məqalələri dərc olunanda onun cəmi 10 yaşı var idi. 1975-ci ilin 14 martında Ermənistan Maarif Nazirliyinin və Həmkarlar Komitəsinin elan etdiyi inşa yazı müsabiqəsində I yeri tutub, “Sosializm yarışının qalibi” medalı ilə təltif olunanda isə 16 yaşlı Zabit artıq gənc müxbir kimi tanıyırdılar. Onun imzası “Azərbaycan pioniəri” və “Azərbaycan gəncləri” qəzetlərində daha tez-tez görünürdü. Gah məqalə, gah da şeirlə mətbuatda çıxış edən Zabit dəslərini də yaxşı oxuyurdu. Orta məktəbi əla qiymətlərlə bitirib H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) daxil oldu. Tələbəlik illərində institutun çox-tirajlı “Yüksəliş” qəzetinin fəal ştatdan-kənar müxbirlərindən biri oldu. 1981-ci ildə institutu “fərqlənmə” diplomu ilə bitirərək, müstəqil əmək həyatına atılan Zabit addım-addım, pillə-pillə yüksəldi. Əvvəl Daşkəsən rayon Komsomol Komitəsində komsomol katibi, sonra Gəncə şəhər Komsomol Komitəsində şöbə müdiri, daha sonra Azərbaycan LKGİ MK-nın Beynəlxalq Gənclər Turizm bürosunda şöbə müdiri, 1991-1995-ci illərdə Gəncə şəhər İqtisadiyyat Mərkəzində şöbə müdiri oldu. O, Azərbaycan KP MK yanında Ali Partiya məktəbinin “partiya quruculuğu fakültəsini” (1987) və Azərbaycan Politeknik İnstitutunu (1991) bitirdi. Təşkilati işlərlə yanaşı, o, müxbirlik fəaliyyə-

tini də “Daşkəsən” qəzetində davam etdirirdi. Daşkəsəndə işləyərkən “Daşkəsən” rayon qəzetinin nəzdində “Gənc müxbirlər” məktəbini bitirməsi onun bu sənətə daha çox professionallıqla yanaşması ilə nəticələnirdi. Sonra bir müddət (1995-2013) Zabit daha bir məsul vəzifəyə irəli çəkildi. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi vəzifəsini müvəffəqiyyətlə yerinə yetirən I dərəcəli dövlət qulluqçusu Zabit Xəlilovun əməyi bu illərdə dəfələrlə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional FH və MM şöbəsinin rəis tərəfindən “Fəxri fərman”lar və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Və nəhayət, 2013-cü ildə Zabit yenidən öz sevimli sənətinə - jurnalistikaya qayıtdı. Əslində, yuxarıda qeyd etdiyimiz kimi, o, uşaqlıqdan vurğunu olduğu bu sənətdən heç ayrılmamışdı. Sadəcə, indi o, ölkənin ən məsul jurnalist postlarından birini tutdu. “Respublika” qəzetinin Gəncəbasar bölgə müxbiri təyin olundu. Zabit Xəlilovun bölgə müxbiri kimi əsas vəzifəsi respublikanın 8 rayonunda baş verən ən mühüm hadisələr, xüsusilə rəsmi dövlət orqanlarının həyata keçirdiyi tədbirlər, təşkil etdiyi müxtəlif iclaslar, konfranslar və s. haqqında rəsmi xəbərlər hazırlamaqdır. İstər kiçik olsun, istər böyük - hər bir yazıda operativlik, şəffaflıq, obyektivlik meyarlarına əməl etmək Zabitin jurnalistlik fəaliyyətinin əsas xüsusiyyətidir. Ancaq zəngin araşdırmalar aparıb, müşahidə etdiyi hadisə və insanları təhlil (analiz və sintez) süzgecindən keçirən bu peşəkar jurnalistin yazıları rəsmiyyət çərçivəsində qalmır. Onun müxtəlif peşə adamları barədə yazılmış oçerkləri, portret cizgiləri də maraqla oxunur. O, gah ürkəddə qeyri-adi ustalıqla sonsuz sayda açıq əməliyyatlar aparan məşhur cərrah Vüqar Qapaqovun, yalnız ölkəmizin deyil, dünya aqrar elminin inkişafına töhfələr verən professor Xəlid Qurbanovun şəərəfli əməyindən heyranlıqla söz açır; gah Gəncənin ən qabaqcıl məktəblərində görülən möhtəşəm işləri, gah sahibkar qadınların sahibkar kişilərdən heç də geri qalmayan işlərini işıqlandırır; gah da onun qələminin obyektinə öz işinin ustası olan sadə peşə adamları, məsələn 89 yaşlı məşhur saatsaz Sabir dayı, yaxud poçtalyon Faiq olur. Bəzən də dünyanı tərk etmiş yaxşı insanlar (Bilal Verdiyev, Etibar Xəlilov və b.) haqqında kövrək yazıları oxucuları göz yaşına qərq edir. Jurnalist peşəsinin inceliklərini dərinlən mənimsəmək, yaxşı jurnalist olmaq üçün daim öz üzərində işləməli, biliklərini təkmil-

ləşdirməlisən. Bu həqiqəti bilən Zabit Xəlilov da Azərbaycan mətbuatını ardıcıl izləyir, öz zəngin mütaliəsi ilə seçilir, qələmini müxtəlif janrlarda sınaqır; yazılarını janrından asılı olaraq rəsmi müxbiri olduğu “Respublika” qəzeti ilə yanaşı, digər mətbuat orqanlarında da (“Rüzgər”, “Elin səsi” və s.) dərc etdirir. Gəncə və Gəncəbasarda baş verən elə bir hadisə, qazanılan elə bir nailiyyət yoxdur ki, Zabitin iti və püxtə qələmindən uzaq düşsün. Zabit daim arayır, nə isə aşkara çıxarır, yazır-yadır. Məhz bu yorulmaz axtarışları, məhz bu gözəçarpan nailiyyətləri ona - 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Zabit Xəlilova iki yüksək media mükafatını - 2011-ci ilin fevralında H.Zərdabi adına, 2013-cü ilin aprelində isə “Qızıl qələm” mükafatları laureatı adını qazandırmışdır. Zabit yalnız publisistika sahəsində işləməklə kifayətlənmir. Uşaqlıq, ilk gənclik illərindən poeziya da onun daimi yol-yoldaşdır. Həyata obrazlı baxışın poetik ifadəsi olan şeirləri iki kitabda toplanmışdır: “Mənim dünyam” və “Özüme arzum”. “Özüme arzum” şeirindəki:

İstərdəm yazılan qalam, ömrümün

Şərəflə keçirəm hər bir gününü.

Qarğatək mənasız yaşamaqdansa,

Şahintək zirvədə görə özümü, -

fikri, yeni mənalı ömür sürmək istəyi Zabit Xəlilovun həyat amalıdır deyə bilərik.

Bu amalı, bu istəyi o, öz övladlarına da aşılamışdır. Yazının əvvəlində Zabit Xəlilovun atası Cəmsid müəllimdən söz açmışdıq. Atasından qəbul etdiyi həyatı mənalı keçirmək; əməksevər, vicdanlı və məsuliyyətli olmaq keyfiyyətləri es-tafetini Zabit öz övladlarına da ötürmüşdür.

Gəncə Şəhər Baş Polis İdarəsində tabor komandiri olan böyük oğlu Elvin də, dövlət qulluqçusu olan kiçik oğlu Elnur da, Təcili Tibbi Yardım Stansiyasında işləyən qızı Mələk də atalarına layiq övladlardır.

Zabit Xəlilov “Respublika” qəzetində bölgə müxbiri kimi işlədiyi 7 il ərzində xeyli sayda aktual və maraqlı məqalələri dərc edilmişdir. Onun digər mətbuat orqanlarında çap olunan yazılarını da bura əlavə etsək, bu şəxsin nə qədər zəhmətsevər bir insan olduğu aşkara çıxar. İşinin kəmiyyəti də, keyfiyyəti ilə qoşa addımlayan, çalışdığı hər bir işdə əsgər kimi intizamlı, zabit kimi məsuliyyətli olan Zabit Xəlilovu 60 illik yubileyi münasibətilə təbrik edir, şəərəfli işində və bütün həyatında uğurlar arzulayır, daim qələminin iti, sözünün kəsərlili olmasını arzu edirik.

Qərib MEHDİ,

Əməkdar jurnalist, yazıçı.